

Azərbaycan Respublikasının
Gənclər Fondunun Müşahidə
Şurasının 04 oktyabr 2018-ci il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN SOSIAL MÜDAFİƏYƏ XÜSUSİ EHTİYACI OLUB TƏHSİL ALAN GƏNCLƏRİN TƏHSİL XƏRCLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

QAYDASI

I. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi Qaydası” (bundan sonra – bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 7-ci bəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.9-cu yarım bəndinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərin xərclərinin tam və ya qismən maliyyələşdirməsi proqramında iştirak məsələlərini tənzimləyir.

1.3. Bu Qayda “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 16-29 yaş arasında olan sosial müdafiəyə xüsusi ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur.

1.4. Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edilir.

II. Müraciətin forması və şərtləri

2.1. Proqramda iştirak etmək istəyənlər Fondun rəsmi internet sahifəsində (www.youthfoundation.az və ya www.ayf.az) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdırlar.

2.2. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırılmalı və tələb olunan sənədləri əlavə etməlidir.

2.3. Təhsil və yataqxana xərclərinin maliyyələşdirilməsi üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surəti;

2.3.2. müraciət edən şəxsin valideynlərinin şəxsiyyət vəsiqəsinin surətləri;

2.3.3. müraciət edənin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olduğunu təsdiq edən sənəd;

2.3.4. müraciət edən şəxsin təhsil almasına və təhsil müəssisəsinin yataqxanasında qalmasına dair müvafiq təhsil müəssisəsinin arayışı, ev kirayəsi üçün vəsait ayrıldığı halda isə, müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsinin mümkünsüzlüyü və ya təhsil müəssisəsinin yataqxanaya malik olmamasına dair müvafiq təhsil müəssisəsinin arayışı;

2.3.5. müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair arayış;

2.4. Proqramda yalnız bu Qaydanın 1.3-cü yarımbəndində və aşağıda qeyd edilən qruplara daxil olan gənclərə üstünlük veriləcəkdir:

2.4.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş vətəndaşların övladları;

2.4.2. Milli qəhrəman övladları;

2.4.3. məcburi köçkün ailələrindən olan gənclər;

2.4.4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

2.4.5. valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

2.4.6. I qrup əlil valideyni olan və hər iki valideyni əlil olan (I, II və III qrup) gənclər;

2.4.7. az təminatlı ailədən olan (aylıq gəliri yaşayış minimumundan aşağı olan) gənclər;

2.4.8. I, II və III qrup əlil olan gənclər.

2.5. Müraciət edən tələbənin davamiyyəti və təhsil göstəriciləri qənaətbəxş olmalı və ya təhsil müəssisəsinə qəbul imtahanında yüksək nəticələr göstərməlidir.

2.6. Fondun müraciət edənin təhsil aldığı müəssisədən tələbə barədə xasiyyətnamə almaq hüququ var.

2.7. Proqram çərçivəsində müraciətlərin qəbulu tarixi bir qayda olaraq, yeni tədris ili başlamazdan əvvəl Fondun rəsmi internet sahifəsində dərc olunur və kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.

III.Müraciətlərin qiymətləndirilməsi

3.1. Müraciətlər Fondun müəyyən etdiyi vaxt ərzində qiymətləndirilir və rəy Müşahidə Şurasının sədrinə göndərilir.

3.2. Təqdim olunmuş müraciətlərin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir.

3.2.1.Müraciətlərin ilkin ekspertizası və qiymətləndirilməsi;

3.2.2. Fondun Müşahidə Şurasının sədri tərəfindən müraciətlərin yekun qiymətləndirilmə və Proqramın nəticələri üzrə qərarın qəbul edilməsi.

3.3. Müraciətlərin texniki seleksiyası və ekspertizası Fond tərəfindən həyata keçirilir.

3.4. Fond:

3.4.1. Müraciətlərin qeydiyyatını aparır və onları təhsil müəssisələri üzrə qruplaşdırır;

3.4.2. Müraciətlərin və əlavə olunmuş sənədlərin bu Qaydaya uyğunluğunu yoxlayır;

3.4.3. Müraciət təqdim etmiş gənclər əvvəllər Fondun maliyyə dəstəyini alıb almaması və hesabatlılıq vəziyyətini araşdırır;

- 3.4.4. Gənci müsahibə edə bilər;
- 3.4.5. Müraciətin ilkin qiymətləndirilməsini həyata keçirir.
- 3.5. Bu Qaydaya uyğun olmayan müraciətlər növbəti mərhələyə buraxılmır.
- 3.6. Fond növbəti mərhələyə buraxılan ekspertizanın nəticələri ilə bağlı hər bir müraciət haqqında arayış hazırlayır və Müşahidə Şurasının sədrinə təqdim edir.
- 3.7. Müşahidə Şurasının sədri Fondun təqdim etdiyi arayışlar əsasında yekun qiymətləndirmə aparır.
- 3.8. Müşahidə Şurasının sədri:
 - 3.8.1. müraciətin bu Qaydaya uyğunluğunu qiymətləndirir;
 - 3.8.2. müraciət edənin maliyyələşmə meyarlarına uyğunluğuna baxır.
- 3.9. Hər bir müraciət üzrə yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edilir.
- 3.10. Seçilmiş tələbələr barədə məlumat Fondun rəsmi internet sahifəsində yerləşdirilir.

IV.Maliyyələşdirmə

- 4.1. Təhsil xərcləri üzrə maliyyələşmə "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitlərindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"na uyğun olaraq, Fondla və ya Fondun müvafiq tabeliyində olan qurumla təhsil müəssisəsi və yataqxana xidməti təşkil edən şirkət arasında bağlanmış müqavilələrə əsasən illik əsaslarla həyata keçirilir.
- 4.2. Müraciət edən şəxsin təhsil xərcləri digər mənbələrdən ödənilməməlidir.
- 4.3. Müraciət edənin təhsil xərclərinə təhsil haqqı və ya yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi) daxildir.
- 4.4. Növbəti və cari tədris ilində təhsil və yataqxana xərclərinin ödənişi, tələbənin keçid imtahanlarını müvəffəqiyyətlə verdiyi təqdirdə aparıla bilər. Maliyyələşmə cari il üçün borca görə ödənilir.
- 4.5. Ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı (AZN) ilə ödənilir.
- 4.6. Fond və tələbə arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilələrin imzalanması Fondun icraçı direktorunun qərarından ötən 30 (otuz) iş günü müddətində həyata keçirilir. Həmin müddətdə müqaviləni imzalamamış tələbələrin müraciətlərinə xitam verilir. Xüsusi hallarda və əsaslandırılmış səbəblərlə imzalanma müddəti uzadıla bilər (Əlavə 1).
- 4.7. Təhsil alan gəncə istisna hallarda (təhsildə fərqləndiyinə, semestr ərzində qiymət ballarının yüksək olması və s.) təqaüd təyin edilə və ödənilə bilər. Orta ixtisas, peşə və ali təhsil müəssisələrində təhsil alan gənclərin təqaüdlərin müəyyən edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası" əsasında ödənilir.
- 4.8. Müraciətinin təhsil haqqı Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 120 nömrəli Qərarı əsasında "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyəsində hər bir

təhsilə düşən təhsil xərclərinin miqdarı cədvəl”nə (bundan sonra - cədvəl) əsasən hesablanır.

V. Yekun müddəalar

5.1. Sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi proqramı haqqında tələbələrin məlumatlandırılması üçün Fond tərəfindən maarifləndirici və digər tədbirlər təşkil edilir.

5.2. Proqramla bağlı məlumatlar Fondun rəsmi internet sahifəsində yerləşdirilir.